

Yeni Qarabağ nəşrləri

Şuşa ili münasibətilə daha 2 dəyərli nəşr işiq üzü görüb. “Şuşanın tarix və mədəniyyət abidələri” və “Qarabağ mətbəxinin inciləri” albomlarında şəhərin nadir memarlığı və bölgənin qida mədəniyyətinin özünəməxsusluğu əksini tapıb.

“Şuşanın tarix və mədəniyyət abidələri” kitabında şəhərin memarlıq üslubu və tarixi abidələri barədə geniş məlumat verilib. Bildirilib ki, Şuşanın yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı şəhərdə gözəl landsaft yaradır. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefi, sonradan məskunlaşmış qərbi isə amfiteatr xüsusiyyəti ilə seçilir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qayalardan istifadə edilib. XVIII əsrdən etibarən Şuşa şəhərində 5 fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşib. Şəhərin ti-

kintisi Şərq və Qərb memarlığı üslublarında aparılıb.

Kitabdakı materialları çoxsaylı şəkillər müşayiət edir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanmış ikinci nəşr – “Qarabağ mətbəxinin inciləri” kitabı isə bölgənin zəngin kulinariyasından bəhs edir.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti və kitabın müəllifi Tahir Əmiraslanov bildirib ki, “Qarabağ mətbəxinin inciləri” albomu “Azərbaycan



mətbəxində dolmalar. 381 çeşid”, “Azərbaycan mətbəx mədəniyyəti”, “İrəvan xanlığının bölgə mətbəxi” kitabları kimi dünyanın ən yaxşı kulinariya nəşrləri sırasında yer almağa layiqdir. Təsadüfi deyil ki, həmin kitablar Nobel mükafatı ev-muzeyində nümayiş etdirilib.

“Xalq qəzeti”